

Sten Barstou

Tom Filippin axtarılması

İngilis dilindən tərcümə edəni:

**Fərqanə Zülfüqarova
/«Azərbaycan» jurnalı, 2007. № 5/**

Milad gündündən üç həftə əvvəl, bir dekabr axşamında Kristi Uilkos dostu Tom Filippi axtarmaq üzün Kresliyə gəldi.

Fabrikdəki yoldaşları deyirdilər ki, Kristi yaziq oğlandır. Buna baxmayaraq onu həmişə çox işlədirdilər, hər işə buyururdular. Kristi sağlam idi və heç kəslə işi yox idi. Ancaq gəmiləri dənizdə batandan bəri, Tom Filippi axtarmaq arzusu baş qaldırdıqdan sonra Kristi tamam dəyişirdi. Həmin vaxt o, Kommandə dul anası ilə yaşadığı balaca evlərindən çıxıb Tomu axtarmağa gedirdi. Bəzən tanımadığı bir şəxsi küçədə saxlayıb soruşurdu: «Tom Filippi görməmisiniz ki?»

Sual verdiyi şəxs ya dodaqaltı nəsə mızıldayar, ya da heç bir söz demədən ötüb keçərdi. Belə olduqda Kristi həmin adamın arxasında məyus- məyus baxardı. Çox vaxt isə Kristi heç kəsi narahat etməzdi; ya sadəcə olaraq küçədən ötüb keçən insanları diqqətlə gözdən keçirərdi, ya da bar qapısını açıb oradakılara göz qoyardı: Axi, Tom Filipp də pivəni çox xoşlayırdı.

Ancaq Kristi heç vaxt dostunu tapmirdi. Kristi onu tapmirdi, çünkü heç kəs ona kömək etmirdi. Hamı bilirdi ki, Tom Filipp haradadır, ancaq heç kəs onun yerini Kristiyə demirdi. Hamı heç nə ifadə etməyən gözlərlə ona baxır, ya dişlərini ağardır, ya da bir-birlərinə göz vururdular, ancaq Tom Filippin harada olduğunu Kristiyə demirdilər.

Bəziləri neçə dəfə istəmişdilər ki, Tomun öldüyünü Kristiyə desinlər. Ancaq Kristi başqa şey düşünürdü. O bilirdi ki, Tom sağdır və Kristinin yolunu gözləyir, onun köməyinə ehtiyacı vardı.

Tom Filippin Kristiyə axırıncı sözü bu olmuşdu : «İsa xatirinə, məni xilas et, Kristi». Ancaq Kristi ona kömək edə bilməzdi. Niyə axı? Kristi bunu xatırlaya birmirdi. Amma indi Kristi ona kömək edə bilər.

Kristi evdən bir mil yarımla uzaqlaşmışdı. Marşrut avtobusları dolanbac yollarla ora-bura şütyürdülər. Şəhərin girəcəyindəki barların yanından ötüb keçdikcə o içəri boylanır, dəhşətlə içəridəkilərin sümüyü çıxmış yanaqlarına, tərpənən çənələrinə, qaranlıqda parıldyan gözlərinə baxırdı. Yalnız iki saatdan sonra Kristi şəhərin mərkəzinə gəlib çata bildi. Küçədə durub yoldan ötüb keçənlərin sıfətlərinə baxmağa başladı. Kristi dərzi dükanının pəncərəsi önündə fikrə qərq olmuş halda elə dayanmışdı ki, elə bil bu dəqiqə dostu oradan çıxıb ona yaxınlaşacaqdı. Belə üzücü dəqiqələrdə Kristi dodağının altında öz-özünə mızıldayırdı: «Tom...,ah..Tom...,mən səni tapa bilmirəm...»

Kristi axırıncı seansa bilet almaq üçün kinoteatrın qarşısında növbəyə durmuş insanların yanında fırlanaraq onların hər birinə diqqətlə göz qoymağa başladı. Onun əzgində elə təəccübü ifadə vardi ki, hətta növbəyə duran iki qızı gülmək tutdu. Bir az aralıda dayanmış polis nəfəri adəti üzrə sakitcə hər şeyə göz qoyurdu və gözləyirdi ki, Kristi bu dəqiqə papağını əlinə alacaq və söz-sözə oynayacaq. Hamı gülürdü, çünkü Kristi Tomu tapa bilmirdi. Hamı onun əleyhinədir: elə bir insan yoxdu ki, ona kömək

etsin. Ah...kaş elə bir adam olaydı ki, Kristiyə Tomu tapmaqda kömək edə biləydi. Kristi kinoteatrın dəhlizindən foyeyə bir də baxdı və sonra üzünü çevirib geri qayıtdı.

Bir az getmişdi ki, dərədən gələn zəif işiq Kristinin diqqətini özünə cəlb etdi. Ona elə gəldi ki, orada bar var və həmin barda da o heç vaxt olmayıb. Bir sözlə, Tomu axtarmaq üçün yeni bir yer tapılmışdı. Kristi dərəyə endi, qapını itələdi və dəhlizlə addımlayaraq üstünə «Xanımlar Üçün» yazılmış qapının yanından ötüb keçdi. O, dəhlizdən keçib barın L formasında ayrıca yerləşən alçaq tavanlı otağına girdi. Orada sakitlik idi, içəridə məştəri azdır; iki nəfər ayaq üstə dayanıb pivə içir və sakitcə nə haqdasa danışındır. Barın sahibi bir-iki dəqiqliyə çölə çıxmışdır və orada həmin iki məştəridən başqa heç kəs yox idi. Məştərilərdən biri Kristini tanıdı və onunla salamlaşdı:

- İşlər necədir?- o soruşdu və yalnız bu vaxt həmin adam hiss etdi ki, Kristinin hali özündə deyil.

- Tom Filippi görmüsənmi?- Kristi ondan soruşdu:
- Yalan deyə bilmərəm. Görməmişəm onu.

Həmin şəxs bu sözləri deyəndən sonra yoldaşına göz vurdu. Onun yoldaşı da döndü və Kristiyə nəzər saldı:

- Tom Filipp? – ikinci şəxs soruşdu - Bu ad deyəsən mənə tanış gəlir.
- Sən onu tanımadısan,- birinci şəxs dilləndi. O, Kristinin dostudur. Kristi, düz deyirəmmi?
- Dostumdur, - Kristi dedi.
- O bu axşam buralara gəlməyib. Eləmi, Volt?
- Elədir. Biz onu görməmişik.
- Sən onu axırıncı dəfə nə vaxt görmüsən, Kristi?
- Çoxdan,-Kristi mızıldandı.-Lap çoxdan.
- Kristi, gəl sən belə bir iş elə, - birinci məştəri dedi-Sən get evə, biz də Tomu görək ona deyərik ki, sən onu axtarırsan. Buna necə baxırsan?
- Getməzdən qabaq bir parz pivə ilə aran necədir? – Volt xeyirxahlıqla dilləndi.

- O içmir, Volt! – Birinci şəxs dedi.
- Siqaret da çəkmirsən? – Volt soruşdu. Kristi başını yırğaladı. Kristinin hali özündə deyildi və o, tez-tez gah Volta, gah da onun yoldaşına baxırdı.

- Ancaq mərc gelərəm ki, sənin qadınlarla aran sazdır.

Birinci şəxs əlini dostunun əllərinə tərəf uzatdı:
- Bəsdir, Volt!

- Mən zarafat edirdim, – Volt dedi. - Onun heç vecinə də deyil. Qoy zarafat xatırınə onunla mərc gəlim. Axi, niyə sən zarafatı xoşlamırsan?

Kristi sanki heç nə görmürdü və yerindəcə dayanıb gah Volta, gah da onun dostuna baxırdı.

- Mən getməliyəm,- Kristi qəflətən dilləndi.
- Yaxşı, sən get. Yaxşı yol! Biz isə Tomu görək sənin onu axtardığını söyləyərik. Eləmi, Volt ?

- Əlbəttə, elədir, - Volt dedi.

Kristi onlardan bir az uzaqlaşmışdı ki, pulu yadına düşdü. O, istədi ki, geri qayıdır dostlara desin ki, Tomu görəndə Kristinin pulu olduğunu da ona desinlər.

Tomun pulu həmişə az olardı. Kristi əlini cibinə saldı və oradan çoxlu pul çıxardı. Lakin o, fikrini tez də dəyişdi və yoluna davam etdi. Dostların başı içkiyə qarışmışdı və barda yalnız bircə adam Kristinin əlindəki pulu gördü. Bu, orta yaşılı, kül rəngli saçlarını mis rənginə boyamış pozğun bir qadın idi. O, ariq idi, üzünə çox pudra sürtmüşdü və sallaq sırgaları vardı. Qadın küncdəki stolda kənarları yuxarı qatlanmış mavi şlyapalı bir hindu ilə oturmuşdu. Kristi barı tərk edəndə həmin qadın yoldaşının

qulağına nəsə piçildədi və bardan çıxdı. Kristi bardan çıxb dərə ilə yuxarı qalxdı və bir az sonra çaylaq daşlarının üstündə oturub ətrafına nəzər saldı. Burada Tomun heç izi-tozu da görünmürdü. Kristi başını aşağı dikdi və Tomu axtarmaq üçün yeni yer fikirləşməyə başladı.

Barın qapısı açılanda oradan gələn işiq Kristinin gözlərini qamaşdırıldı. Ancaq qapı tez də örtüldü. Qadın addımını yavaşdı, yolun hər iki tərəfinə nəzər saldıqdan sonra çaylaq daşlarından götürüb Kristiyə tərəf atmağa başladı.

Ancaq Kristi, qadın onun yanına gəlib danışanacaq heç nə hiss etmədi.

- Deyəsən, siz dediniz ki, kimisə axtarırsınız,- qadın soruşdu.

Yalnız bu vaxt Kristi başını qaldırdı, onun gözləri parıldayırdı.

- Mən Tom Filipi axtarıram. Siz Tomu görmüsünüzmü?- Kristi birnəfəsə soruşdu.

- Onu təsvir edə bilərsinizmi? – qadın soruşdu, o vaxtı uzatmaq istəyirdi.

Ancaq Kristi ona cavab vermədi, dodaqları altında nəsə mızıldadı. Bu vaxt onun gözlərindəki bayaqqı parıltı da yoxa zıxdı: «Mən Tom Filippi axtarıram».

Bir nəfər dərəyə endi və bara tərəf gəlməyə başladı. Bunu görən qadın bir addım geri çəkildi və qaranlıqda gizləndi. Yalnız həmin adam bara girəndən sonra qadın dilləndi:

- Mən bir Tom Philipp tanıyıram. - Bu sözləri eşidəndən sonra Kristi özünə gəldi. Elə bil onun üstündən dağ götürüldü.

- Necə? Siz Tomu tanıyırsınız? O haradadır? Tom haradadır?- Kristi qadının əllərindən yapışdı.

- Mən bilirom onu harada axtarmaq lazımdır,- qadın dedi. - Amma gərək siz də mənim əziyyətimin haqqını verəsiniz. - O dayandı. Qadına elə gəldi ki, Kristi onun nə dediyini başa düşmədi: - Pul...əzizim,pul!- qadın sərt şəkildə dedi.

- Pul? Mənim pulum var. Çoxlu pulum var. - Kristi bunu deyib əlini cibinə saldı və oradan ovuc dolusu pul çıxartdı: - Bax...gör nə qədərdir! Sevincdən özünü itirmiş qadın Kristinin əllərini tutdu və dörd bir yana nəzər saldı.

- Bu pulları hələlik cibində saxla, əzizim!

Qadın qollarını Kristinin qoluna keçirtdi və onu dərənin ağızına tərəf aparmağa başladı.

- Gəl gedək,- o dedi. Gedək Tomu tapaq.

Qadın Kristini işqli yerlərdən uzaqlaşdırmaq istəyirdi. Ona görə də onu küçənin qaranlığına tərəf dartışdırırıdı. Kristi lal-dinməz onu izləyirdi, hərdən isə az qalındı ki, qadını ötüb keçsin.

- Hara tələsirsən, əzizim? – Qadın təngnəfəs olmuşdu.

- Bir az yavaş get. Hələ vaxtimız var.

Yol boyu qadın fikirləşirdi ki, pulu Kristidən necə alsın. Kristi sadəlövh idi, buna şübhə yox idi. Ancaq bəzi sadəlövlər həm də inadkar və hez kimə etibar etməyən olurdular. Qadın Tom Filippi gözləmək bəhanəsiylə Kristini bara apara bilərdi və onu orada çoxlu içirdə də bilərdi. Ancaq o istəmirdi ki, onu Kristi ilə bir yerdə görsünlər. Qadın bunları fikirləşə-fikirləşə Kristini çay körpüsünün üstünə gətirib çıxartdı. Burada o Kristinin qolunu boşladı və çay sahilinə enən ciğiri ona göstərdi:

- Bu, Tomun evinə gedən yoldur!

Çayın sağ sahilində dəyirman və mal anbarı yerləşirdi. Sol tərəfdə isə çay boş düzənliyə axırdı. Körpünün üstündə qadın dayandı və saatına nəzər saldı.

- Hələ tezdir,- o dedi. - Tom bu vaxtlar evdə tapılmaz. Gəl, bir az burada gözləyək.

Qadın kürəyini körpünün məhəccərinə söykəyərək Kristinin qollarından tutub dayandı.

- Sən Tomu niyə axtarırsan? – qadın soruşdu.

- O, mənim dostumdur- Kristi dedi.

- Son vaxtlar onu görmüsən?

- Yox ... Mən onu tapa bilmirəm. Heç kəs onun yerini mənə demir. Biz gəmidə bir yerdə idik və sonra...- Onun səsi qırıldı. Bir az sonra o, küks ötürərək dilləndi. - Mən onu mütləq tapmalıyam. Mütləq.

- Biz onu tapacayıq. Ancaq səbr eləmək lazımdır, – qadın bunu deyərək qaranlıqda Kristiyə baxdı.

Bir az sonra qadın bir- iki dəqiqəliyə Kristidən aralandı və paltarı ilə qurdalandı:

- Niyə gözlədiyimiz müddətdə vaxtımızı xoş keçirməyək?

Bunu deyib, qadın Kristini özünə tərəf çəkdi və Kristinin əllərini ombasına sıxdı.

- Sən bunu xoşlayırsan, eləmi?- qadın Kristinin qulağına piçildədi.

- Bəs Tom? – Kristi soruşdu. - O, haradadır?

- Mən Tomun yerini bilirəm, – qadın dedi və boş əliylə Kristinin pul olan cibini eşələməyə başladı.

- Bəs niyə biz indi Tomun yanına getmirik?

- Çünkü o indi evdə deyil, – qadın bu sözləri deyərkən ciddi görkəm aldı. - Getmək vaxtı çatanda özüm sənə deyəcəyəm.

Birdən qadın gördüyü işin necə təhlükəli olmasına düşündü və özü kimi qadınların xəlvət yerlərdə boğulması və yaxud biçaqlanması haqda təşvişlə oxuduğu qəzet məqalələrini xatırladı. Ancaq onun kimilərin həyatında risklər tez – tez olurdu və həm də Kristinin ona xətər yetirə bilecəyinə qadın inanmadı.

Qadın kağız pulları ovunda hiss etdikcə tamahı qorxaqlığına üstün gəlirdi.

Beləliklə də, qadın yalnız özünün bildiyi yolla vaxtı uzatmağa çalışırdı.

- Niyə sən də bir şey etmirsən? – qadın soruşdu və bədənini Kristinin bədəninə sıxdı....Sən nə etmək lazım olduğunu bilirsən, eləmi? Sən bunu xoşlayırsan, düzdürmü?

Qadının isti və yumşaq bədəni bir anlığa Kristini ehtirasa gətirdi və o qəflətən güldü.

- Mən bilirəm sən nə istəyirsən,- o dedi.- Sən istəyirsən ki, mən...- Kristi qadının qulağına nəsə piçildədi.

- Düz tapmışan. – qadın sevincək dilləndi. Sən də bunu xoşlayırsan, eləmi? Sən bunu yeqin ki, əvvəller də etmisən.

- Biz Tom ilə birlikdə çox qadınların yanına gedirdik. Hər cür qadın yanına. - Kristi dedi.

- Aha... Sən və Tom...

- Tom! – Kristi diksindi və onun qadına olan ehtirası bir anda soyudu və o, əllərini qadının əllərindən çıxardı...- Tom, – o dedi və çaya doğru uzanıb gedən ciğira baxdı.

Kriştı aralanmaq istədikdə qadın oğlanın cibində olan əliylə pulu qamarladı və yalnız bundan sonra əlini onun cibindən çıxartdı.

- Bir dəqiqə gözlə, – qadın dedi. - Hələ tezdir. Getməyin faydası yoxdur.

- Mən indi gedirəm. – Kristi ciğira tərəf gedə–gedə dilləndi. - Mən Tomu tapmağa gedirəm.

Körpünün qaranlıq kölgəsindən ay işığına çıxan Kristi qəflətən ağlamağa başladı. Qadın soruşdu:

- Nə oldu axı sənə?

- Tom... - Kristi səsi titrəyə – titrəyə dilləndi. - Bir bax...bax...Tom. - Qadın Kristinin əl-qol atmağına baxdığı zaman zayın yağılı suyunda nəyinsə çabaladığını gördü.

- Tom! – Kristi ciğiranda qadın təşvişə düşdü..

- Sakit ol! Sakit ol! – o dedi və narahat olub ətrafına baxdı.

- O, Tomdur, – Kristi dedi və qadından aralandı. Bir neçə dəqiqədən sonra oğlan artıq suyun içində idi.

- Geri qayit! – qadın çıçırdı. – Axmaq olma! Geri qayit!

- Gözlə məni! Gəlirəm, Tom.- Kristi çıçırdı.

Qadın bir neçə dəqiqə sahildə tərəddüd edə – edə dayandı. Sonra isə geri dönüb çıçırla qaçaraq getməyə başladı. O gedə – gedə əlində tutduğu pulları çantaya qoydu. Kristi suda batanda qadın suyun şappiltisini eşitdi və addımlarını yeyinlədərək ayaqları dolaşa – dolaşa daha möhkəm qaçmağa başladı.

...Kristi otağın ortasında ciyinlərini qısaraq dayanmışdı və deyirdi:

- Mən onu tapdım, ana! Mən Tom Filippi tapdım, ancaq o boğuldı. O, suyun içində idi. Mən ona kömək edə bilmədim.

Ananın hərəkətlərində nə isə bir qorxu vardı. O geri qanrlıb Kristini evə gətirən polis sercantına baxdı.

- Harada? – o dodaqlarını güclə aralayaraq soruşdu.

- Çayda.

- O, ölüb - Kristi dedi. – O boğulub.

- Kristi, belə fikirləşmə! Mən əminəm ki, o sağdır və xoşbəxtidir.

Anası danışanda Kristi üzünü ona döndərdi və yaziq – yaziq ağlamağa başladı. Ana oğlunu qaldırmaq istəyəndə sercant irəli gəldi və əllərini Kristinin qoltuğuna keçirib onu ayağa qaldırdı.

- Yaxşı olardı ki, onu öz otağına aparaq, – ana dedi və sercant da başı ilə onun dediyini təsdiqlədi.

Sercant Kristini uşaq kimi qucağına alanda Kristi başını onun sinəsinə sıxlıq için – içən ağlamağa başladı. Sercant pilləkənlə yuxarı mərtəbəyə çıxıb Kristini yataq otağına apardı və onu yatağına uzandırdı. Ana oğlunu cəld soyundurub tiftik dəsmalla bədənini sürtəndə kənarda dayanan sercant ona diqqətlə göz qoyurdu. Ana mələfəni Kristinin üstünə çəkib sonra onu yedizdirəndə sercant heyran – heyran tamaşa edirdi. Sonra isə ana kibrit çəkib gecə lampasını yandırdı. Kristi hələ də həzin – həzin ağlayırdı.

- Kristi qaranlığı xoşlamır, – ana yaş paltarları götürüb gözü ilə sercantı otaqdan çıxmağı işarə etdi.

- Deyəsən, yatacaq bir az.

Sercant Kristinin otağında olarkən neçə dəfə istədi ki, dəmir papağını çıxartsın; belə vaxtlarda onun gözləri ixtiyarsız olaraq qırılırlırdı.

- Tamam yaşıdır, – ana oğlunun paltarını göstərib dedi. - Büsbütün islanıb. Kristi haradayı ki?

- Deyəsən, hər şey çayda olub, – sercant dedi. Mənim konstabelim deyirdi ki, Kristi çayın dərinliyinə doğru gedirmiş və Tom! deyib çıçırmış. Güya ki, Tom suyun içindədir. Ancaq Conson gedib görür ki, çayın içində it var. Görünür, sizin oğlunuz həmin iti Tom hesab edirmiş.

Ana qızarış başını aşağı saldı və əlləriylə üzünü tutdu.

- İtdən başqa konstabel nəzərə çarpacaq heç nə görməyib. O həm də deyirdi ki, sizin oğlunuzu tez – tez görmüş və o bilirmiş ki, sizin oğlunuz...- sercant sözünü kəsdi və üz – gözünü turşutdu.

- O bilirmiş ki, mənim oğlum bir az ağıldan kəmdir, – ana sercantın sözünü tamamladı.

- Elə mən onu demək istəyirdim, - bunu deyən sercant ayağının birini götürüb o birini qoydu, sonra isə qeyd dəftərcəsini çıxartdı.

- Yəqin ki, daha oğlunuz əvvəlki kimi ola bilməz, - sercant dedi. - Ancaq sizə söz verirəm ki, əlimdən gələn köməyi əsirgəmiyəcəm, buna görə də yaxşı olardı ki, oğlunuz haqda mənə əlavə məlumat verəsiniz.

- Siz nəyi bilmək istəyirsiniz ki?

- Bax...elə bu Tomun kim olduğunu. Sizin oğlunuzu nə məcbur edir ki, gedib onu axtarsın.

- Oğlum Tom Filippə mühəribədə tanış olub, – ana dedi və gözlərini qaldırıb baxdı. Kristi Möcant Neyvidə idi. O vaxtlar o da bizim kimi normal adam idı. Tom Filipp isə onun ən yaxın sirdəsi idi. Onun bütün məktubları Toma həsr olunardı, başqa şeylər haqda yazmaq onun heç ağlına da gəlmirdi. O, Tomun nə dediyini, nə etdiyini təfsilatı ilə yazırırdı. Kristi Tomla birlikdə mühəribədən sonra nə edəcəkləri haqda da yazımışdı. Onlar deyəsən pəncərə silməklə məşğul olmaq istəyirdilər. Tom yazırırdı ki, pəncərə silənlərə mühəribədən sonra ehtiyac olacaq. Onlara yalnız bir cüt nərdivan və araba lazım idı. Bu işlə də onlar çoxlu pul qazanmaq niyyətində idilər. Bir də ki, Kristi planlaşdırılmışdı ki, Tom da onunla birlikdə buraya gəlsin. Axı, Tom Filipp yetim idi. Mən də razı idim onun bize gəlməyinə. O çox yaxşı dost idi və həm də ata kimi Kristinin qayğısına qalırdı. Tom həm də oyun çıxarıb Kristini güldürdü.

- Siz məgər Tomu görmüşdünüz? – sercant soruşdu.

Ana başını buladı:

-Mən onu heç vaxt görməmişəm, ancaq Kristi gecə – gündüz onun haqda düşündürdü. Həm də ki, onun haqda mənə lap çox yazımişdı.

Mühəribənin sonuna yaxın onların gəmisi kamikadzelər tərəfindən bombardman edildi və yandı. Kristi isə neçə müddət tək – tənha salın üstündə qalıb. O, tapılanda demək olar ki, ağılı başında deyilmiş, lakin buna baxmayaraq o yenə də Tom haqda danışmış. Hamı belə hesab edirmiş ki, Tom gəmi ilə birlikdə batıb. Ancaq Kristi bunu ağlına siğışdırıa bilmirdi. O belə deyənlərin üstünə qışqırırdı və onları yalançı adlandıırırdı.

- Bəs oğlunuzu müalicə etmədilər?

- Əlbəttə, o müalicə olundu. Ancaq həkimlər birdirdilər ki, o bir daha əvvəlki kimi normal olmayıacaq. Ona söz demək təsadüfi hallarda, yəni ağılı bir az başına gəldiyi vaxtlarda mümkün olurdu.

- Onun halı hez yaxşılaşır? – sercant soruşdu.

- Çox da tez – tez yox. Çox vaxt belə hallar ayın axırlarında olur. Ancaq əvvəllər o necə ağıllı oğlan idi...

- Bəs, niyə siz həkimə müraciət etmirsiniz? Axı, o özünə qəsd edə bilər.

- Mən həkimə müraciət etmişəm və bu haqda Kristinin ağılı başında olanda özünə də demişəm. Kristi mənə yalvardı ki, həkimlərin onu aparmasına razı olmayım. O mənim qarşısında diz çökdü və ağladı. Kristi deyirdi ki, onu aparsalar dözməz, mütləq ölürlər, - ana dedi.

- ... Ancaq həkimlər onu aparsayırlar bir az yaxşı olardı. Mən də onda nə etdiyimi bilərdim...

Ananın səsi titrədi, dodaqları əsdi, ancaq bir azdan yenə sakitləşib düz sercantın üzünə baxdı.

- Əgər siz oğlumu evdən kənar bir yerdə görsəniz ona göz qoyacaqsınız, eləmi? – ana soruşdu.

- Əlbəttə, əgər görsəm mütləq oğlunuza göz qoyaram, – sercant ananı arxayınlasdırdı. - Ancaq sizin yerinizə olsaydım, onu yenə müalicə etdirərdim.

- Mən bu haqda yenə fikirləşərəm, – ana dedi. Sercant dəmir papağını götürdü.

- Hər şey qaydasınca olacaqmı? – ana soruşdu.

- Elə ciddi şey yoxdur. Düzdür, mən bu haqda məruzə etməliyəm, ancaq hər şey qaydasınca olacaq. Axi oğlunuz qanundan kənara çıxmayıb.

Getməyə hazırlaşan sercant əlini kitelinin cibinə saldı.

- Lap yadımdan çıxmışdı. Götürün bunları. Oğlunuzun cidindən çıxıb. – Sercant yaş pulları stolun üstünə qoydu:

- Dörd soverendir.

Sercantın baxışları ananın qorxmuş baxışlarıyla toqquşdu.

- Siz oğlunuza istədiyi qədər pul verirsınız? – sercant nəzərlərini anadan ayırmadan soruşdu.

- Heç də həmişə yox. Ancaq hər ehtimala qarşı istəyirəm ki, onun cibində həmişə pul olsun.

Sercant ananın dediklərini başı ilə təsdiqlədi və əlini qapının cəftəsinə uzatsa da baxışlarını ananın gözlərindən yayındırmadı.

- Yaxşı, mən gedim.

Ana elə bil ayıldı:

- Yaxşı...Yaxşı... Əziyyətinizə görə sağ olun.

- Borcumuzdur, – sercant qapını açıb ayağını kandara qoyandan sonra anaya

- Gecəniz xeyrə qalsın!» dedi və yoluna davam etdi.

Sercant gedəndən sonra ana stolun üstündəki pula baxdı, onu götürdü və sonra stolun siyirtməsindən pul qabını çıxartdı. Pulu hesabladiqdan sonra yenidən siyirtməyə qoydu və öz otağına keçdi.

Özünün və Kristinin bütün yiğdiyi olan-qalan pulunu ayaqqabı qutusundakı paltar şkafının üstündən götürmək üçün ana ayağının altına stul qoydu. Ana elə qutunu əlinə alanda onun yüngül olmasından hiss etdi ki, qutu boşdur. Buna baxmayaraq o qutunun qapağını qaldırdı... Ananın ürəyi sürətlə çırpındı və o stulda səndələdi. Qutunun içindəki 100 funtdan qəpik də qalmamışdı. Həmin pul ananın bu dünyadaki son ümidi idi.

Ana qutunu qaytarıb yerinə qoyduqdan sonra stuldan yerə atıldı. Stulu isə çarpayının yanına gətirdi və əlini alnına apararaq fikirli – fikirli stula oturdu. Ana kədərlənmişdi.

...Kristinin otağında tam sakitlik idi. Ana onun otağına tərəf getdi və qapının yanında dayandı. Bir az qapı arxasında dayandıqdan sonra ana içəri girdi və sobanın üstünə sərdiyi yaş paltarlarının hamisinin cibini yoxladı, ancaq heç nə tapmadı. Bundan sonra ana stulda oturub başını əlləri arasına aldı və hönkür – hönkür ağlamağa başladı.

...Kristi oyananda ana onun çarpayısının yanındaydı.

- Kristi, de görüm qutudan götürdüyün pulları neyləmişən? – ana soruşdu, – hara qoymusan pulları?

- Tom boğuldu, – Kristi dedi.- O, büsbütün yaş idi. O, ölü idi.

Ana oğlundan cavab ala bilməyəcəyini görüb onun otağından çıxdı. Kristinin isə deyəsən yataqdan qalxmaq fikri yox idi.

Ana tez – tez oğlunun otağına gəlirdi.

O, ümüd edirdi ki, bəlkə onun halı dünənkinə nisbətən yaxşılaşa. Ana Kristiyə ehtiyatla, hər sözü ayrıca tələffüz edərək elə danışındı ki, sanki Kristi uşaq idi.

- Kristi, pulu xatırlayırsanmı? Pulu neyləmişən?

Ancaq Kristi tilsimlənmiş kimi gözlərini tavana zilləyirdi və heç nə demirdi.

Bir neçə gündən sonra ana oğlunun dəlixanaya aparılmasına razılıq verdi.

